



Filologiya fakültəsi, akademik məsləhətçi (tyutor)

İş telefonu: 012-539-03-73

İmeyl: ayshan\_bdu@mail.ru

### QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1991-ci il iyulun 19-da Bakı şəhərində anadan olub.
- ❖ 1997-2008-ci illərdə Səbail rayonu 49 №-li İntellekt məktəb-liseyində təhsil alıb.
- ❖ 1997-2002-ci illərdə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq sarayının fəal üzvü olub.
- ❖ 2008-2012-ci illərdə Bakı Dövlət Universiteti Filologiya fakültəsinin bakalavr pilləsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb, universiteti B №242883 nömrəli fərqlənmə diplomu və Nizami Gəncəvi adına təqaüdlə bitirib. Rektor tərəfindən Fəxri fərman və təşəkkürə layiq görülüb.
- ❖ 2012-2014-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycan ədəbiyyatı” ixtisaslaşması üzrə magistr təhsili alıb və AM №004185 nömrəli **fərqlənmə** diplomu ilə bitirib.
- ❖ 2014-cü ildə Bakı Dövlət Universiteti tərəfindən təşkil olunmuş 8 aylıq təlim kursunda iştirak edib və A №138 nömrəli fərqlənmə sertifikatına layiq görülüb.
- ❖ Azərbaycanlıdır, subaydır.

### ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ❖ 2014-2017-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında əyani doktorantura təhsili alıb. ARETƏŞ-in Filologiya problemləri üzrə Elmi şurasının 14 may 2015-ci il tarixli iclasında “Mir Cəlal hekayələrində ədəbi qəhrəman və zaman” filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası mövzusu təsdiq edilib.

### ƏMƏK FƏALİYYƏTİ

- ❖ 2014-cü ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi – tyutor vəzifəsində çalışır.

### TƏDRİS ETDİYİ FƏNLƏR

❖

### TƏDQIQAT SAHƏSİ

- ❖ Müasir Azərbaycan ədəbiyyatı

### İŞTİRAK ETDİYİ KONFRANSLAR , KEÇDİYİ KURSLAR, TRENİŒLƏR

- ❖ 2011, Bakı, Azərbaycan. Bakı Slavyan Universitetində Tələbələrin XXII Respublika elmi konfransı (29-30 noyabr).
- ❖ 2012, Bakı, Azərbaycan. Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı (28-29 noyabr).
- ❖ 2012, Bakı, Azərbaycan. Bakı Slavyan Universitetində “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi-praktik konfransı (21-22 dekabr).
- ❖ 2013, Bakı, Azərbaycan. Ümummillə lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Filologiya elminin aktual problemləri” mövzusunda V Beynəlxalq tələbə elmi konfransı (15-16 mart).
- ❖ 2013, Bakı, Azərbaycan. Springer nəşriyyatı, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq elmi jurnalların tələbləri” mövzusunda seminar (22 aprel).
- ❖ 2013, Bakı, Azərbaycan. Ümummillə lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş magistrantların II Beynəlxalq elmi konfransı (25-26 aprel).
- ❖ 2013, Bakı, Azərbaycan. Ümummillə lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş

---

“Heydər Əliyev və kitabxana quruculuğu” mövzusunda magistrant və doktorantların respublika elmi konfransı (30 aprel).

- ❖ 2013, Bakı, Azərbaycan. Odlar Yurdu Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan-2020:Gələcəyə baxış” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans.
  - ❖ 2013, Bakı. Azərbaycan Memarlıq və İnşaat Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş tələbə və magistrantların XXXV Beynəlxalq elmi konfransı (2-3 may).
  - ❖ 2013, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı (8 may).
  - ❖ 2013-cü ildə “American English Conversation Course”da “Intermediate Blue B” dərəcəsini bitirdiyinə görə sertifikatla layiq görülüb.
  - ❖ 2013-cü ildə “IEEE Xplore Rəqəmsal kitabxananın innovativ tədqiqatlarda səmərəli istifadəsi” mövzusunda seminarla iştirak edib, sertifikatla layiq görülüb (27 may).
  - ❖ 2013-cü ildə YAP Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “Java texnologiyaları” mövzusunda seminarla iştirak edib, sertifikatla layiq görülüb (8 iyun).
  - ❖ 2013, Bakı, Azərbaycan. Firidun bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı (25-26 noyabr).
  - ❖ 2013-cü ildə “QİÇS nədir və QİÇS-lə mübarizənin yolları” təlimində iştirak edib, sertifikatla layiq görülüb (4 dekabr).
  - ❖ 2013, Bakı, Azərbaycan. Bakı Slavyan Universitetində keçirilmiş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XII Respublika tələbə elmi-praktik konfransı (25 dekabr).
  - ❖ 2014, Sumqayıt, Azərbaycan. Sumqayıt Dövlət Universitetində magistrantların XIV Respublika elmi konfransı (15-16 may)
  - ❖ 2015, Bakı, Azərbaycan. AR Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı (7-8 aprel).
  - ❖ 2015, Bakı, Azərbaycan. Gənc tədqiqatçıların III Beynəlxalq elmi konfransı (17-18 aprel).
  - ❖ 2015, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı (7-8 may).
  - ❖ 2016, Bakı, Azərbaycan. “Mədəni müxtəliflik: Dünya və Azərbaycan” mövzusunda beynəlxalq elmi-praktik konfrans (29 aprel)
  - ❖ 2016, Bakı, Azərbaycan. Qafqaz Universitetində Gənc tədqiqatçıların IV Beynəlxalq elmi konfransı (29-30 aprel).
  - ❖ 2016, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı (18-19 may)
  - ❖ 2016, Bakı, Azərbaycan. AR Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı.
  - ❖ 2016, Bakı, Azərbaycan. III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu (25-27 may)
  - ❖ 2017, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı (17-18 may)
  - ❖ 2017, Bakı, Azərbaycan. AR Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı (24-25 oktyabr).
  - ❖ 2018, Bakı, Azərbaycan. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı (16-17 may)
  - ❖ 2018, Gəncə, Azərbaycan. Global Career Institute və Azərbaycan-Kıbrıs dostluq cəmiyyətinin təşkil etdiyi “Milli Qurtuluşdan günümüzdə Azərbaycan təhsili” seminarında iştirak edib, sertifikat alıb.
  - ❖ 2018, Türkiyə. İstanbul Şehir Universitetində Dr. Muzaffər Şenelin moderatorluğu ilə seminarla iştirak edib, sertifikatla layiq görülüb. (9 iyul)
  - ❖ 2018, İstanbul, Türkiyə. Üsküdar Universitetində “Beyin” Elmi Araşdırma mərkəzinin yaradıcısı, prof. Sinan Cananın aparıcılığı ilə “Neyromarketing” mövzusunda seminarla iştirak edib, sertifikat alıb.
  - ❖ 2018, Türkiyə. Bahçeşehir Universitetində Dr. Selçuk Tuzcuoğlu tərəfindən keçirilmiş “Marketing” mövzusunda seminarla iştirak edərək sertifikatla təltif edilib (11 iyul).
  - ❖ 2018, İstanbul. Kadir Has Universitetində “Türk ali təhsilində yeni trendlər” mövzusunda seminarla iştirak edərək sertifikatla layiq görülüb.
-

- ❖ 2018, TEFL (Teaching English as a foreign language) III Beynəlxalq seminarında iştirak edib, Grade A dərəcəsinə layiq görülüb.

## ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

### Kitablar

- ❖ 2011, Ümummillə lider Heydər Əliyev və Azərbaycan dili / Elmi red.: Yusif Seyidov. B.: "Mütərcim" nəşriyyatı, 2011, 180 s.
- ❖ 2013, Ümummillə lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı / Elmi red.: T.Hüseynoğlu; M.Vəliyev. B.: "Mütərcim" nəşriyyatı", 2013, 304 s.

### Redaktoru, elmi redaktoru və ön söz müəllifi olduğu kitablar

- ❖ 2011, Abbasbəyli A.N. Dünya siyasəti (XX əsrin ikinci yarısı-XXI əsrin əvvəlləri): Dərslik. B.: "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 584 s. (redaktor)
- ❖ 2012, Vəliyev M. Qazi Bühranəddinin mənəvi dünyası. B.: Hədəf, 175 s. (redaktor)
- ❖ 2012, Sadıqova S. Kitabxanaçılıq-informasiya fakültəsi: biobibliografik lüğət. B.: Mütərcim, 224 s. (redaktor)
- ❖ 2012, Sadıqova S. Elşad Məcnun oğlu Qurbanov: Bibliografiya. B.: Elm nəşriyyatı, 256 s. (redaktor)
- ❖ 2014, Muradov S. Gəldim ki, izim qala. B., 2014, 295 s. (redaktor və ön söz)
- ❖ 2016, Sadıqova S.A. Socio-political information resources: Methodical instructions. Baku: Mutarjim, 96 p. (redaktor)
- ❖ 2016, İrəvan, Zəngəzur, Qarabağ (1773-1993) / Toplayanı və tərt. ed.: S.Muradov. B., 540 s. (redaktor)
- ❖ 2016, Sadıqova S.A. Sosial-siyasi informasiya resursları: Dərs vəsaiti. Bakı: Mütərcim, 126 s. (redaktor)
- ❖ 2018, Zəngilanlı S. Kaş Zəngilanda yazılıydı bu kitab (I cild). B., 184 s. (elmi redaktor və ön söz)
- ❖ 2018, Zəngilanlı S. Kaş Zəngilanda yazılıydı bu kitab (II cild). B., 176 s. (elmi redaktor və ön söz)

### Məqalələr

- ❖ 2011, Ümummillə lider Heydər Əliyevin irsi Azərbaycan xalqına əvəzsiz töhfədir // Azərbaycan Dillər Universitetinin Elmi Xəbərləri, №2, s.297-301.
- ❖ 2012, Müstəqillik illərində Azərbaycan elminin inkişafı ümummillə lider Heydər Əliyevin dil siyasətinin nəticəsidir // Tələbələr XXII Respublika Elmi Konfransının materialları. B., s.386-388.
- ❖ 2012, Ümummillə lider Heydər Əliyev Azərbaycan gəncliyi üçün ən böyük örnək şəxsiyyətdir // Tarix və onun problemləri, №2, s.337-343.
- ❖ 2012, Hüseyn Cavid: Ədəbiyyatımızın sönməyən günəşi // Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş Respublika Elmi konfransının materialları. B., s.268-274.
- ❖ 2013, Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni mühitinin "Qılınc və qələm" romanında bədii inikası // Dil və ədəbiyyat (beynəlxalq elmi-nəzəri jurnal), №2, s.229-232.
- ❖ 2013, "Qılınc və qələm" romanında Nizami Gəncəvinin bədii surəti // Firidun bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Respublika Elmi konfransının materialları. B., s.44-48.
- ❖ 2013, Heydər Əliyevin azərbaycançılıq ideologiyası // Azərbaycan xalqının ümummillə lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Filologiyanın aktual problemləri mövzusunda respublika elmi-nəzəri konfransının materialları, s.42-45.
- ❖ 2013, Mir Cəlal qüdrətli yazıçı, dəyərli alim-pedaqoq, görkəmli ədəbiyyatşünasdır // Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi (məqalələr toplusu) B.: Elm və təhsil, s.92-97.
- ❖ 2013, Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinə bir nəzər // "Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransının materialları. B., s.91-94.
- ❖ 2013, Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" əsərinə bir baxış // Ümummillə lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Filologiya elminin aktual problemləri" V Beynəlxalq elmi konfransının materialları. B., s.38-40.
- ❖ 2013, Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanı // Magistrantların II Beynəlxalq elmi konfransının materialları, B., s.121-122.
- ❖ 2014, "Qılınc və qələm" romanında tarixilik // İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materialları. B.: Elm və təhsil, s.176-181.
- ❖ 2014, "Kılıç və kələm" – XII yüzyl Azərbaycan sosial-siyasi ortamının sanatsal izdüşümü gibi //

Ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransının tezisləri (18-19 aprel, 2014-cü il). – B. – 2014. – S.320.

- ❖ 2014, “Kılıç ve kalem” – XII yüzüyl Azərbaycan sosial-siyasi ortamının sanatsal izdüşümü gibi // Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransının materialları, B., s.320.
- ❖ 2015, Mir Cəlal hekayələrində müəllim surəti // Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının materialları, B., s. 438-439.
- ❖ 2015, Mir Cəlal hekayə ustası kimi (Yazıçının “Xatirə hekayələri” əsasında) // Gənc tədqiqatçıların III Beynəlxalq elmi konfransının materialları, B., 2015, s.905-906.
- ❖ 2015, M.S.Ordubadi Nizaminin dəyərli tədqiqatçısı kimi // “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları, B., 2015, s.105-109.
- ❖ 2016, Mir Cəlal hekayələrində müharibə mövzusu (Yazıçının “Vətən yaraları” və “Ananın köynəyi” hekayələri əsasında) // Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının materialları. B., s.108-111.
- ❖ 2016, Mahir hekayə ustası – Mir Cəlal // Gənc tədqiqatçıların IV Beynəlxalq elmi konfransının materialları, II kitab. B., s.1135-1137.
- ❖ 2016, Mir Cəlal yaradıcılığında Mirzə Cəlilin yeri (Yazıçının “Radio qabağında” hekayəsi və məqalələri əsasında) // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları. B., s.76-77.
- ❖ 2016, Azərbaycan multikulturalizmi dünyaya örnəkdir // “Mədəni müxtəliflik: Dünya və Azərbaycan” beynəlxalq elmi-praktik konfrans. B., s.204-205.
- ❖ 2016, Mir Cəlal yaradıcılığında sevgi motivi // III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu. B., s.95-98.
- ❖ 2016, Mir Cəlal hekayələrində ailə qurmaq məsələləri // Gənclərin Elmi Araşdırmalarına dəstək İctimai Birliyi. B., s. 53-58.
- ❖ 2017, Mir Cəlal hekayələrinin dil xüsusiyyətlərinə dair // Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransının materialları. B., s.161-163.
- ❖ 2017, Садыглы А.А. Художественное отражение психологии человека в рассказах Мир Джалала / Казахский Национальный Педагогический Университет имени Абая // Вестник: Серия «Филологические науки», Алматы, №4(62),С.191-197.
- ❖ 2018, Mir Cəlal hekayələrində tərbiyə-əxlaq problemləri // Filologiyanın aktual problemləri mövzusunda respublika elmi-nəzəri konfransının materialları. B., s.56-58.
- ❖ 2018, Mir Cəlal hekayələrində müəllim obrazı // Görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlalin 110 illiyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransının materialları. B., s.302-305.
- ❖ 2018, Mir Cəlal hekayələrində sosial-mədəni problemlərin əksi (Yazıçının həkimlərə həsr edilmiş hekayələri əsasında) // AMEA Axtarışlar: (folklor, ədəbiyyat, dil, sənətsünaslıq və tarix) Naxçıvan bölməsi, İncəsənət, dil və ədəbiyyat İnstitutu, Naxçıvan, 2018, C.8, №2(28), S.40-45.

#### **Publisistik məqalələr**

- ❖ 2010, Azərbaycan dilini yaşatmalıyıq // Bakı Universiteti, 29 dekabr, s.5.
- ❖ 2012, Mirzə İbrahimov-100 // Bakı Universiteti, 13 yanvar, s.6.
- ❖ 2012, 010 A qrupu “Gənc istedadlar” liseyində uğurlu pedaqoji təcrübə keçib // Bakı Universiteti, 29 iyun, s.7.
- ❖ 2012, Tələbələrin formalaşmasında müəllimlərin rolu həlledicidir: Filologiya üzrə mütəxəssis olmaq istəyirəm / Söhbətləşdi: A.Abbasova // Müəllim sözü, mart, s.6.
- ❖ 2012, Праздник женщины – матери // <http://amor.az/article/праздник-женщины-матери>
- ❖ 2012, Феномер Гейдара Алиева – в сердцах азербайджанской молодежи // <http://www.amor.az/article/феномер-гейдара-алиева—в-сердцах-азербайджанской-молодежи>
- ❖ 2012, Каждый азербайджанец помнит про Ходжалы // [http://press.bsu.edu.az/ru/news/kajdiy\\_azerbaydjanec\\_pomnit\\_pro\\_xodjali](http://press.bsu.edu.az/ru/news/kajdiy_azerbaydjanec_pomnit_pro_xodjali)

#### **ELMI-PEDAQOJİ NAİLİYYƏTLƏRİ, TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI**

- ❖ 2003-cü ildə “Şəkər villası” məktəbli qəzetinin həftəlik müsabiqəsinin qalibi olub, Ayna uşaq ensiklopediyasının dəyərli kitabları ilə mükafatlandırılıb.
- ❖ 2004-cü ildə Riyaziyyat üzrə məktəblilər arasında keçirilmiş fənn olimpiadasında məktəb üzrə II yerin qalibi olub.
- ❖ 2006-cı ildə məktəblilər arasında “Ədəbiyyat” fənni üzrə keçirilən olimpiadanın rayon mərhələsinin

- 
- qalibi olub (II yer) və diploma layiq görülüb.
- ❖ 2010-cu ildə BDU-da “İlin ən yaxşı tələbəsi” fəxri adına layiq görülüb.
  - ❖ 2010-cu ildə “Universitetdaxili “50+50” qrant proqramının qalibi olub (BDU rektorunun R-73 nömrəli 11.11.2010-cu il tarixli əmri).
  - ❖ 2011-ci il mayın 24-də Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalında xor kollektivi II yerə layiq görülüb, diplomla mükafatlandırılıb.
  - ❖ 2011-ci il iyun 9-da Azərbaycan dili fənni üzrə ali məktəb tələbələri arasında keçirilmiş XVI Respublika fənn Olimpiadasının qalibi olub (III yer) və AR Təhsil naziri tərəfindən diplom və medala layiq görülüb.
  - ❖ 2011-ci ildə “İlin ən yaxşı tələbəsi” fəxri adına layiq görülüb.
  - ❖ 2012-ci il may 7-də YAP Yasamal rayon təşkilatı tərəfindən keçirilmiş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məqalə müsabiqəsində I yerin qalibi olub, diplom və pul mükafatına layiq görülüb.
  - ❖ 2012-ci il dekabr 21-də BSU-da keçirilmiş XI Respublika tələbə Elmi-praktik konfransında çıxış edib və diploma layiq görülüb.
  - ❖ 2013-cü il 15-16 mart tarixində V Beynəlxalq tələbə elmi konfransının iştirakçısı olub, sertifikatla təltif edilib.
  - ❖ 2013-cü il aprelin 22-də “Beynəlxalq elmi jurnalların tələbləri” mövzusunda keçirilmiş seminarda iştirak edib, sertifikat alıb.
  - ❖ 2013-cü il 2-3 mayda AzMİU-da keçirilmiş XXXV beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib, III dərəcəli diploma layiq görülüb.
  - ❖ 2013-cü il mayın 6-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” məqalə müsabiqəsində II yerin qalibi olub, diplom və pul mükafatına layiq görülüb.
  - ❖ 2013-cü il iyunun 22-də Heydər Əliyev Mərkəzinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar istedadlı gənclər arasında “Azərbaycanımla fəxr edirəm” adlı yazı müsabiqəsində III yerin qalibi olmuş, diplom, planşet, 1 illik İnternet kartı ilə mükafatlandırılıb.
  - ❖ 2013-cü il iyulun 19-da “Gənc təfəkkür və siyasət” adlı tələbələrarası siyasi biliklər olimpiadasının Final mərhələsində iştirakına görə diplomla təltif olunub.
  - ❖ 2013-cü ildə Filologiya fakültəsində keçirilən F.B.Köçərlinin anadan olmasının 150 illiyinə və 2014-cü İ.Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş konfranslarda katib olub.
  - ❖ 2013-cü il dekabrın 19-da “Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi” mövzusunda məqalə müsabiqəsində iştirak edib, diploma layiq görülüb.
  - ❖ 2013-cü il dekabrın 24-də AR Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə “İlin yaradıcı gənci – Elm sahəsində xüsusi fəaliyyətinə görə” nominasiyasında “Yaxşılardan yaxşısı – 2013 ” fəxri fərmanı ilə təltif olunub.
  - ❖ 2014-cü il 18-19 aprel tarixində Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransında iştirak edib, sertifikat alıb.
  - ❖ 2014-cü ildə BDU rektorunun 01-6/187 №-li 04.11.2014 tarixli məktubuna əsasən “Gənclər üçün Prezident mükafatı”na namizədliyi irəli sürülüb.
  - ❖ 2015-2018-ci illərdə Filologiya fakültəsində “Filologiyanın aktual problemləri” mövzusunda keçirilən konfransların materiallarını çapa hazırlamışdır.
  - ❖ 2015-ci il 7-8 aprel tarixində Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransında iştirak edib, AR Təhsil naziri tərəfindən sertifikata layiq görülüb.
- 

## **İCTİMAİ FƏALYYƏTİ**

- ❖ 2012-2016-cı illərdə BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri, fakültə Elmi Şurasının üzvü olub.
  - ❖ 2009-2014-cü illərdə BDU Xorunun fəal üzvü olub.
  - ❖ 2018-ci ildən BDU-da tətbiq edilmiş antiplagiat sisteminin Filologiya və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri üzrə operatorudur (BDU rektorunun R-07 sayılı 24.01.18 tarixli əmrinə əsasən).
-